

*Nik`ee yed g`aycu*

*Mirzoyev Almaz Өзизна дик*

*(Xan-Almaz)*



## **Kitabedini**

Yedna miz	5
Mirzoyev Almaz Əzizna dix	6-7
Şeç`bı	8-20
Atk`ın	8
Avaak`a	8
Bə`nats	9
Vasiyyat	10
Doyid dexhe	10
Dostar yik`el qabı	11
Yik`el qale`e	11
Yiqbişin içera	12
Hamankerne, zı q`əs qixha?	12
Amanat ixhen	13
Senbişin g`atar	13
Xabar vobnane?	14-15
Horan dyunye	16
Zindan	16
G`ayda vod	17
Suvagilen hambazar	17
Emioğlıylqan kağız	18
Yızın dyunye	19
Kutuklu	19
Nişisìnne ini dyunyeyn malid vas?	20
Lirika	21-26
Zı valqa ıxha həyran	21
Şena xəm	22
Sevgili	22
Hicoone eyhes?	23
Zarifa	23
Nik`ee zak`le yed g`aycu	24
Zı t`abal hima`a	24
Alfinaz	25
Mühübbət deşda ı`mir	26
Satira	27-28
Manşallah yişdi ğiryatis	27
Aman maktab	28
Gormamış (G`ideçuna)	28

Uşaxaaşın şec`bı	29-33
Yışda mə`əllim	29
Kitab qətqee agar...	29
Q`ı`dim qadı	29
Yızbı gyoğas	30
Babayni bağee	30
Dadal xivin sə`ət vod	31
Navruz bayrambı	31
Gyoğiybı	31
Şit`ar	32
Yedyu	32
Ts`edin sen qadı	33
Yışda ts`e`	33
Manzum şec`bı	34-36
Baxtivar	34
Dets`axhayn	34
Bissiy nik`ee avayk`an	35
Bissiy	35
Vatan	36
Afsanabı	37-40
Harung`uka cuna baxt	38
Umud	39
Banavuş	40
Mə`niybi	41-44
Suvee vorna	41
Ay yede, yede, yede	42-43
İçeeşika naz eyxhe	43
Pyesə	44-53
Əmaldar xanım	44-45
Mina	46-53
Hekayebı	54-60
Ek`na Karım	54-55
Baxtivar yed	55-56
Q`əmç`eler	56-57
Giryat deşda dix	57-58
Tozbışeen G`ərənfil	58-59
Çoban dayiyn xabarbı	59-60

## Yedna miz



Noç`eleb vuc ittuna,  
Gıranna vob uftanna,  
Mizaşaş`ab məttina,  
Yışdı yedna miz vobna.

Har karaleb gıranna vob,  
Dyunyemeega xəbna vob,  
T` et`bişileb uftanna,  
Yışdı yedna miz vobna.

Vaziy verığ xənebid,  
İttum qivxha yişda gucub,  
Ç`ak`ın golər, deryahbid,  
Yışdı yedna miz vobna.

Derdəna vuc darmanıb,  
İmrena vuc mə`naayıb,  
Mə`niybişin karvanıd,  
Yışdı yedna miz vobna.



Mirzoyev Almaz Əzizna dix 1939-esdi sen dek`abrni 31-l Azerbaycane Zakatala rayonni G`alalni xivee edike ıxha. Mana xənni xizanee xər qixha. Manbı xizanee xhoyre çociy sa yiçü vuxha.

Şairna dek Mirzoyev Əziz Mirzayna dix doyukvana muzık`ant ıxha. Mang`ve gellesin musigi aletbı ustadıyalıka iliyxə ıxha. Uşaxaaşis mana geer ittuna dekkniy. Dekkika g`araçeeşina doyukvana Almazxan donana xərna hambazniy vorna. Hamang`uni hi`rmətis cuni gadeylqa mang`ve Xan-Almaz do gixhxı.

Yed, G`ızılgıul gababişis eskizbı helena rəssamniy vorna. Məng`ee qooxuna gaba Mosk`veeqa sərgeeqa vukku. Yiçü, Leyliyqad şeç`bı oyk`anan g`ulay vodniy. Məng`ı`qa uftanın sesid vodunniy. Şairna k`inna çoc Raşid Mirzoyev (Yiqiy) yiqbışda doyukvana şair vorna. Mang`ve şeç`bı ts`əxni, azerbaycanni va russni mizaasil oyk`an.

Almazıqa hale maktabecad qədəqqəng`ə şeç`bişilqan havas vodniy. Maktabe mana adabiyyatni darnakeqaniy hayk`anna. Maktabna k`azet vuceniy g`ookana.

Maktab Almaze Q`arq`vayni xivee tam ha`u. Mançile qiyğa mana qətqəs Zakatala şahareeni tasarrufat texnik`umeeqa qark`ın. Əla q`iymatbişika agronumiyyalla tam hav`u.

Qiyğa q`ölle seniy suranab eskeriyvalla hav`u. Aali təhsilid Almazis alyaat`as ikkıyıkınıyn. Mang`ve dok`umentbi Gancayni tasarrufatni instituteeqa qivu va q`abilxhana. Həyif, ik`iyk`ırıylalla mang`us institut bıkıra`as q`ismat devxhana. Almaz cavaniyvale idmançıy ıxha. Mana Azerbaycan hiçoykarnı idmançeesinə yugunbişda sa ıxha.

Almaz Mirzoyev rayonee curba-cur işbişil işlemişxha: k`alxozee, magazinee, stolovee va menni cigabişee. Mana nyaa işlemişxher halalın, məttin g`ık otxhun. Amma otk`uniyd yik`elixana`u deş. Şec`bı, mexxvar oyk`anna q`alam hammaşə xile avqu vuxha. Almazın yazısı rayonni k`azete, Bakvee qı`geç`eni k`azetbişeyiy jurnalbişə çap eyxhi gidgil. Şaire əsarbi yedni va azerbaycanni mizaaşıl oyk`ananbı.

“Nur” k`azetin şairin əsarbi edni mizeyl g`ekka. K`azetis mang`ve xəbna mığa hooli vobna. Mana 15 senile hexxara eyxhi k`azetna pul deşda muxbir işlemişxhi. Mana hammaşə insanaaşdi aree vorna. Mang`uni əsarbişin g`ahramanar aalimar, mə`əllimar, peşekarar, sa cuvabıkə har curayliyn insanar vobunbı. Əsarbişee mang`vee vuc edike ıxhana, yeşemişexhyana Vatan – Azerbaycan ts`its`aa`a, mançını tə`biyyatni uftaniyyalis, insanaaşıs axtına q`iymat hooli.

Şair xalq`ni arayl ek`ra-ek`ra eyxhena. Mana maktabbişeeqa, institutbişeeqa, hərbi hisseeqa şeirbı qətqəs, cuni əsarbişdi hək`ee yişona`as zarra-zarra qoyt`alna. Almaz Mirzoyevi xəttani adabi janribişilqə fikir hooli vobna. Mang`uni q`alamike şec`bı, hekayebi, əfsanabı, təmsilbı, mənsur şeirbı, bayatibi, komediybı, pyesabı va medin əsarbı qı`ğəə vodunbı. Mang`uni əsarbişin say aazırile hexxada vodun.

Xan-Almazıqa hale ok`anasın yazısı geed vodunbı axu. Həşde mang`una i`mi`rna yugna, geed oyk`anna vaxt vobna.

Zinab umud haa`ana mang`ve hale xhuledsa kitab ok`anasın. İnşallah.

Mş. Şamxalov

## Şeç`bı

### Atk`ın

Mek`valla – mık oxhud vod,  
Zarada ermişxha atk`ın.  
Arzubı – yuxhxhaniyn t`et`bı oxhud,  
Zarada açmişxha atk`ın.  
Yikkıkiniy – sel oxhub vob,  
Çakda alyaat`u atk`ın.  
Yızın mə`naaykvan senbı,  
Nime zarada, həyif, atk`ın.

### Avaak`a

İni dyunyeyl sang`uk sa vod avaak`a,  
Uftan dyunye – vak veriğib avaak`a.  
Şairik mee ittuna miz avaak`a,  
Suvak t`et`bı, içiyk q`əmç`ele avaak`a.

Sos qarime xaak neva vor avaak`a,  
Cehiz mana – mançık gaba avaak`a,  
Qeqquyn səhra – vak deva vob avaak`a,  
Suvak t`et`bı, içiyk q`əmç`ele avaak`a.

T`et`binan dyuz – vak syuru vod avaak`a,  
Teze sossak – migayl parçid avaak`a,  
Q`əsda Almaz saccu gaçeyl gyavaak`a,  
Suvak` t`et`bı, içiyk q`əmç`ele avaak`a.

1992-sen



### Bə`nats

Suvani kabe`ad t`et`bi qodang`ə,  
Nimeeyiy suvak avaak`ı ğu, bə`nats.  
Yığna gov tepayle givç`u tepaylqa,  
Alivkeyiy yizda gov govalqa, bə`nats.

Axtın boy axtını suvak avaak`a,  
Yurkak bə`nats, derabișee gyavaak`a.  
K`arın ulebbimée nimeeyiy vak avaak`a,  
T`et`nani suvabişin yaraşux, bə`nats.

Şimşakod ğu sa ilyooçu iviygal,  
Ğu g`avcuna avciy ixha vor iygal.  
Xan-Almazır hiqiyalla iliyk`ar,  
Axtını suvabişin yaraşux, bə`nats.

## Vasiyyat

Xənçe şas baraka gyabı.  
Şas yugun yiğbi qadı.  
Yiğbı bezenmişevxhe,  
Yişdi bayramın yiğ qadı!

Suvalqa, seyranıs vüqqəs.  
T`et`bişdi həyranıs vüqqəs.  
Savales sa cigeeqa, şı.  
Şı, yişdi bayramıṣ vüqqəs.

## Doyid dexhe

Verığ k`yapqee agar,  
Dexhe mançike dyunye.  
İnsan murvat denaxhee,  
Mang`uke insan dexhe.

Ekinis dolu i`xee,  
Mançike ekin dexhe.  
Balkanın g`el hatq`urxhee,  
Mançike balkan dyooxhe.

Ele`ar xərnat dexhee,  
Kasibda elid eyxhe.  
Deşxee yuvuqa kokbı,  
Yuvuke yuvub dyöökhe.

Şair dexhee xalq`ıqa,  
Xalq`ike gafib dyöökhe.  
Kitab deşdi xalq`ıqa,  
Dyunyelcad doyid dexhe.

## Dostar yik`el qabı

İ mır hav`u, zak`le geed işbı g`acu,  
İni dyunyee yugrar, pisrar geer qecu,  
Dostar yik`el qabı, xəəqa ilqeç`u,  
Teleba dostar, zas geeb yik`el qabı.

Sa tikad şı q`önaniy vod qa`an,  
Sa gurt alya`as nubatbınıy ha`an,  
Derdib sang`una q`onaniy şı qaa`a,  
Teleba dostar, zas geeb yik`el qabı.

Senbı atk`ın, senbı xhinne avguynbı,  
Nik`lk g`avcu, manbı şing`ə abiynbı,  
Almazni ulençe nağbid adiynbı,  
Teleba dostar, zas yik`el geeb qabı.

## Yik`el qale`e

Sucarayni suvee, bulaxıl oo`ar,  
Mık`an xhyan ilyoğang`ə, yik`el qale`e.  
Şixsa bulaxıl oo, şu gaf haa`ang`a,  
Mani uftan vaxtal yik`el qale`e.

G`alalni dere`ad t`et`bı sa`ang`a,  
İsdağaaşıs şu q`əmç`eler ha`ang`a,  
Suvabişil şok`le g`artal g`avcung`a,  
Mani uftan vaxtal yik`el qale`e.

Zı, Almaz vor, suvabişil ul avxu.  
İdyats`ı mançık`le ehesin axu.  
Axtını vuk`lelib yizda gov avxu.  
Mani uftan vaxtal yik`el qale`e.

### Yiqbişin içera

Vaz, veriğiy, xəne xhinnen,  
Çagalyagna dene xhinnen,  
Yik` məttüda, əyne xhinnen,  
Yışdı yiqbişin iç`era.

Abır coqa, hörmət coqa,  
Mihmanaaşıs t` et`bı gyoka,  
Halalın g`ık, g`iryat coqa,  
Yışdı yiqbişin içera.

Dek g`orana, çoc peşekar,  
Çiše coyib, t`et`ek akar,  
Almaz ixheyiy, cos nukar,  
Yışdı yiqbişin içera.

### Hamankerne, zı q`əs qixha?

Suvabişee iykarang`a,  
T`et`bı sa`u giyk`anang`a,  
Çike t`uçcer hiyt`alang`a,  
Hamankerne, zı q`əs qixha?

Hek`va-hega iykarang`a,  
Vaqa qek`a iykarang`a,  
Nazbı gek`a iykarang`a,  
Hamankerne, zı q`əs qixha?

Vuzee, veriğeyir ıxhana,  
Şairir zake qixhana,  
Xatirek set`anar dexhana,  
Hamankerne, zı q`əs qixha?

## Amanat ixhen

Curavxhayng`ə, dağamba vooxhe zaman,  
Dyunyeyl curdepoxhenbi nenbicab, aman!  
Gurbatee i`mırkı exhe vod yaman,  
Amanat elilqa, yişin el ixhen.

Q`anun vob: dyunyeeqa arına ayk`an,  
Arıyng`ə şadexhe, əəng`əmee paşman.  
El yik`el qadımee, acı vod qayk`an,  
Amanat elilqa, yişin el ixhen.

İ mır apk`ın, sa yugun yiğid dexhayn,  
Gurbateedin senbı dyugulxha ayk`an.  
Almazır q`əs qixha, canakın ıkhayn,  
Amanat elilqa, yişin el ixhen!

## Senbişin g`atar

Yizdi senbişin g`atar,  
Aleetxhu-geetxu əə vod.  
Yuxhxhan durnabı siyk`al,  
Senbı siditk`ıl əə vod.

Arzubı g`idyadicad,  
İ mırkı hakke əə vod.  
Hale hiççud hidya`u,  
Senbid xalyvatda əə vod.

Verığib apk`ın, qöö vob,  
Senbı qalesınbınıyxan?  
Yizdi yik`en arzubı,  
Eyhe, bıkırxhesınbınıyxan?

### Xabar vobnane?

İncil yik`el qabee,  
Zarneeqa hak`ne.  
Mə`cuza g`avces,  
Vas xabar vobnane?

Kutyuklen g`alabı,  
T`et`bişin şalabı.  
G`umni içeeşike,  
Vas xabar vobnane?

İlisuyn suvabı,  
Çagalyag, xhurabı.  
Aalimaaşına xiv,  
Vas xabar vobnane?

Sarıbaş – suvabı,  
Topalax hı`vabı.  
Mana nya`ab vuxhay,  
Vas xabar vobnane?

Cimcimax vod cennet,  
Yugun itv vod eyxhe.  
Araq`ərad eyxhe,  
Vas xabar vobnane?

Sap`ınciy, Halasq`ar,  
Sa dobı vod axu.  
Selyaaşə 1kkıda,  
Vas xabar vobnane?

Gudbaragiy, Mamrux,  
İldya` a co çarix.  
Bağbı-baxçebı vod,  
Vas xabar vobnane?

Xəbna vob Suvagıl,  
Mihman cos ıkkıykan.  
Syurheşika lezeti,  
Vas xabar vobnane?

Q`arq`veeyqa hark`ınee,  
Kef yiğin açmişxes.  
Naq`rayke, zurnayke,  
Vas xabar vobnane?

Q`asılıqar hak`ne,  
Micagna xiv vobna.  
G`araq`aşbinani içeeşike,  
Vas xabar vobnane?

G`alale g`ık vod,  
XədİN yik` coqa vod.  
Şairar vob coqa,  
Vas xabar vobnane?

Agar yik` gyotxhanxhe,  
Hak`ne Ezgilleeqa.  
Kıdıkın ç`alagbı,  
Vas xabar vobnane?

## Horan dyunye

Dyunye, in horan dyunye,  
Horan, horbunan dyunye.  
Ne yiğin, neyid yizin,  
Horbunan, q`əran dyunye.

Sa yugvalis qaraylen,  
Yugun ha`as araylen,  
Sa pisvalis qaraylen,  
Horbunan, horan dyunye.

Dyunyeelqa q`ərar arı,  
Arı ayk`anan dyunye.  
Ul alebçi dyunyelqa,  
Q`ərar ayk`anan dyunye.

## Zindan

Gazamate vooxhe hammaşə çovğun.  
İnsanar inya`ab, hammaşə yorğun.  
İnyaa`ab murvat deş, hammaşə g`ırğın.  
Umudbı k`ıl qıxhayn, ciga vod zindan.

İni g`alayn barugbı eyxhi namaka.  
Ulen nağbı inyaa siyk`al damaylqa.  
Mısacab guc dyooxhi inyaa canaqa.  
Q`ismatbı k`ıl qıxhayn, ciga vod zindan

İnyaqa gidirxunaxhiy nenacar,  
Girxhveyir agar, idiygalna sacar.  
Sayid g`idiyxhinxhiy zindanın k`ecar,  
İnsanar gyaAŞsena xhosşe vob zindan.

## G`ayda vod

Micagna vaz badirooxhen, g`ayda vod.  
Şamamayke tağılnang`a, fayda vod.  
İçiyen senbi dekkini xaa k`ılda vod.  
Açmişxhayn t`et` nya`a k`eçen g`ayda vod.

Ts`ıvil qixha t`et`bı k`eçen, g`ayda vod.  
Zaara avçiy, kaklik hooxhan, g`ayda vod.  
Hipxhirna eç yivule qooxan, g`ayda vod.  
Açmişxhayn t`et` nya`a k`eçen, g`ayda vod.


Yikkanang`ı`s q`ismat deyxhen, g`ayda vod.  
Uftanıng`us ul qiviyxhar, g`ayda vod.  
Nişane` ad nuk`rayn t`ucva, g`ayda vod.  
Açmişxhayn t`et` nya`a k`eçen, g`ayda vod.

## Suvagılen hambazar

Čiryatıkvan, şen ak`elnan insanar.  
Çixen- çuru, şen doyukan balkanar.  
Suva avqıyn şen syuribi, çobanar.  
Nyavxha, nyaabiy suvagılen hambazar?

Q`ölle yiğna hek`u, davatbı ha`an.  
Naq`rabi q`öllenən, zurna q`öllenən.  
İsdağ qööva, co balkanar hoxa`an.  
Nyaabiy, nyavxha suvagılen hambazar?

Nyaxha yissin çatu, kohlen balkanar?  
Şen doyukan, lamışikan insanar,  
Suvalin arxacbı, yurkak maralar,  
Nyavxha, nyaabiy suvagılen hambazar?



### Emioğlıylqan kağız

Emioğlı Şerif, qətqe kağızıd,  
Yik`el qadı man ğu eyxhen cigablıd,  
G`alalın g`oruxbı, suva, “dəgabıd,”  
Ğu eyxhen cigabı, zas yik`el qadı.

Axtına “Sucaray”, “Kaçapriyn” yızıd,  
“Dabaltnı” suvee`ad kukuot, xhibid,  
“Pervaneyn” ts`epeler, “K`asrıyn” mağaabıd,  
Man uftan cigabı, zas yik`el qadı.

“Attabıyyı”, xhyannan “Cuvan” derabıd,  
“Dyulyus” ubayn kaklikariy, ferabıd,  
“Nəxcı`xeedin” vəq`əbişin berabıd,  
Man uftan cigabı, zas yik`el qadı.

Feyziyn mə`niybi, Nazarin gafbıd,  
Gimaqa sabıyang`ə, horalayn horbıd,  
G`alalı Şerifin dyudtyak`hook`iyib,  
Şenkiyn cehil çağbıd, zas yik`el qadı.

## Yızın dyunye

Atk`ın senbı karvan-karvan.  
K`ılda dyuzzun, gellen horan.  
Xan-Almaze hav`u dyovran,  
Yızın dyunye, yızın dyunye.

Aq` vale zı geeriy ıkkan,  
Sak`ımee yıq` – deşiy ıkkan,  
Hoolena salamıb qivkan,  
Yızın dyunye, yızın dyunye.

Yoq`ni sural mıkıy, mitsıy,  
Dyuzzuvalee zı yalg`uzıy,  
Gellen horan, k`ılda dyuzziy,  
Yızın dyunye, yızın dyunye.

## Kutyuklu

Xivaasée`ab micagna vob Kutyuklu,  
T`et`id qitxhu uftanba vob Kutyuklu,  
Suvabișee sa g`ala vob, Kutyuklu,  
G`idevcing`us, g`avces q`ismat vixhena.

İnsanarıb temizlen yik`nanbı vob,  
Çin yamacı suknanbı, dik`nanbı vod,  
İçeer inya ittuna miznyanbı vob,  
G`idevcing`us, g`avces q`ismat vixhena.

Bulaxılqa maralarıd qadaylı,  
Mihmanaaşıs t`et`bı – t`uççer adaylı,  
Vazıy veriğ, ince ooxhub abaylı,  
Gidevcing`us, g`avces q`ismat vixhena.

### Nişisìnne ini dyunyeyn malıd vas?

İnsanna ı`mır g`onceynameena vob.  
I`mır q`öble, çina xheyible derd vob.  
Yığna manzil nyaq`vbişeqameena vob.  
Nişisìnne ini dyunyeyn malıd vas?

Mıssın ulebbı naqlamışxhesinbı,  
Mani yiğıl gyaaşenbıb vuxhesinbı,  
Azrailee cun işbıd g`acesinbı,  
Nişisìnne ini dyunyeyn malıd vas?

Yığna maskan axree nyaq`vbı ixhes,  
Nəsxuraaše val ooqa çin koç gixxhes,  
Mıssın ulebbı xoçeys q`ismat ixhes,  
Vake saccu sa xudana nyaq`v qivxhes,  
Nişisìnne ini dyunyeyn malıd vas?

Vaxt qavales nyuq`nel oonçe yəq givxhes,  
Yəqbı ıxha, karvanbı ötmuş ixhes,  
Vake saccu sa xudana nyaq`v qivxhes,  
Nişisìnne ini dyunyeyn malıd vas?

Nyuq`nel ooqa yiğinbı gecba ables,  
Yığni hək`ee xatirabı k`il qixhes,  
Mani vaxtal yiğin tarix bıkırxhes,  
Nişisìnne ini dyunyeyn malıd vas?

Uymuş mexhe, gü dyunyeyni malılqa,  
Rəhim hee`e, kasib insanaaşılqa,  
Malnimée yiğ ikmekka canılqa,  
Nişisìnne ini dyunyeyn malıd vas?

Vaxt qavales nyuq`nel xoçe g`alivxhas,  
Avgu nyaq`ub, çina gutsyub idyaaxvas,  
Almazınıd ini dyunyeyl do axvas,  
Nişisìnne ini dyunyeyn malıd vas?

## Lirika

### Zı valqa ixha həyran

T`et`nani dyuzbişee`ab  
Vobob gıranna ceyran.  
Nyaxübiy syuzmişooxhe  
Zı valqa ixha həyran.

İtteyhe ġu kulyakob  
Ay uftanna ġu, ceyran.  
G`avcu, avgu avayk`an  
Zı valqa ixha həyran.

Zale ġu nya`as hooxa?  
Ay uftfnna ġu, ceyran  
Micagba ġu, uftanba  
Zı valqa ixha həyran.

Ğu ceyran, zınar avçiy,  
Ay uftanna ġu, ceyran.  
Nenkexheyib ġu avqasda  
Zı valqa ixha həyran.

### Şena xəm

Yik`elee vas şena xəm,  
Sa zi, sa ġu, şena xəm.  
Yik`eldiviyxan zasse,  
Yuxhxhaniyna şena xəm.

Q`öble xəne g`oşeba.  
Manbid curetxha atk`ın.  
Tsimis manbı qixhamee,  
Şinab curavxha apk`ın.

İvhuynbı yik`elitxın,  
Şinab curavxha apk`ın.  
Curavxhayni şı xəmde,  
Xənebid k`yatqi` atk`ın.

### Sevgili

Vaqa q`urban ixbana,  
T`ele xhinne qixhana,  
Zake yetim ixbana,  
Dişde ats`a, sevgili?

Yığni derden k`eçuna,  
Xhyanbı xhinne heçuna,  
Sa eç xhinne qı`çına,  
Ats`a dişde, sevgili?

Zulumusne zi irxhın,  
Kıdık xhinne hı`ç`ırğın,  
Qeqquyn os xhinne gyorxhun,  
Dişde ats`a, sevgili?

## Hicoone eyhes?

Sanabniy zıñay ġu hammaše vooxhi.  
Elee`ab, xivee`ab, deryahee, suval.  
Həşde mer ġu zale dyuguleexhe vor  
Zake qidghin he`e, hicoone eyhes?

Eyhesin ġu əşg`is xilaf qiğeyç`u,  
Qotkuni yəqqi`le ts`erra ġu g`eyç`u,  
Uvhoyncile ġu lap zaara ilğeyç`u,  
Zake qidghin he`e, hicoone eyhes?

Devxhena neng`uscab inyaxbına baxt,  
Eyhesne, şinab devxhaynbı xoşbaxt.  
Zak`le Məcnunva uvhu, vak`le Leyli.  
Zake qidghin he`e, hicoone eyhes?

## Zarifa

Rəyhanne ġu, ts`ik`vne ġu?  
Açmişxayn sa t`et`ne ġu?  
Dağıstanna eçne ġu?  
Zarifa ġu, Zarifa.

Nu`ye, k`oles alee`ar,  
Dağıstanni xivee`ar,  
Micagra vor şalee`ar,  
Zarifa ġu, Zarifa

Suvana ġu syolene?  
Xəybiseena xənene?  
Nişan t`ucva hilene?  
Zarifa ġu, Zarifa.

### Nik`ee zak`le yed g`aycu

Xhılıbişeeqa sa`a,  
Hakkeda ubabı ha`a,  
Xhıtxhalee g`üma ha`a,  
Nik`ee zak`le yed g`aycu.

Gyahib, dyay-dyayıy haa`a,  
Roots`ee cigayiy qaa`a,  
Bağee t`et`biyyi sa`a,  
Nik`ee zak`le yed g`aycu.

Cagvarayıy ç`ər qixha,  
Yizdi derden q`əs qiyxha,  
Cennetee ciga vuxha,  
Nik`ee zak`le yed g`aycu.

### Zı t`abal hima`a

Vuc i`mir ittuba, lap itv ixheyid  
T`et`bi açmiş ixha, yicbı k`eçeyid  
İni dyunyeyl sa ğu, sa zı axveybi  
Vəfaasız, mısacar zı t`abal hima`a.

Zı deryah vor, sa dalgalqar sak`eeyir  
Suvabişee, dyuzbişecar axveeyir  
Derden yiğni, bulbul xhinne hek`veeyir

Vəfaasız, mısacar zı t`abalma`a.  
Apk`in i`mir, senbi vara ixheeyid  
Q`əsir qixha, ini dyunyeyl dexheeyir  
Vake dyunyeyl, sa malaailik qixheeyir  
Vəfaasız, mısacar zı t`abalma`a.

### Alfinaz

(Cuni xhunaşşeyəs opk`un)

Kavrakni mığayılqa gyoku q`əmç`eler.  
Maralob suvee`ab, ġu yişdi elee.  
G`oşma opk`un, zi tə`rif vod hele.  
Bağee`ad, suvee`ad, rəyhan Alfinaz.

Banavuş aq`va vod, əqəna he`e.  
Ayrele bağeeqa, ġu t`et`bı se`e.  
Zı geer incikma`a, sa cuvab hele.  
Bağee`ad, suvee`ad, rəyhan Alfinaz.

Suvençə vas uftanın t`et`bı adı.  
Nişanış yişinbı, guharbı sabı.  
Davatbı haa`asda vaxt dişə qabı?  
Bağee`ad, suvee`ad, rəyhan Alfinaz.

1964-sen



X. Almaz

M. Alfinas (yoldaşı)

### Mühübbət deşda i`mır

K`yooç`eni verğek akar,  
Qooqquni golek akar,  
K`eçiyini t`et`ek akar.  
Mühübbət deşda i`mır.

T`et`bı deşda səhra vob,  
Mə`niy deşin dyunye vod,  
K`onbı heetxıyn dyuzbı vod,  
Mühübbət deşda i`mır.

Gidyopxhanna bazir vob,  
Dolu gyoğuyn sa bağ vod,  
Sesbı deşin xaraba,  
Mühübbət deşda i`mır.

Şit` gidyooxan butağ vod,  
İşığ deşin utağ vod,  
İmır cit`an yatağ vod,  
Mühübbət deşda i`mır.

## Satira

### **Manşallah yişdi ğiryatış**

Sa vaxtal sixnariy,  
Ixha cuke həşde milis,  
Mollaniy vor – qixha iblis,  
Manşallah, mani yişdi ğiryatış.

Pinaçiyiniy vor, həşde falçıy,  
Huvu sadaq`a, ha`u dilençiy,  
Şaharriyke – qixha kandçiy,  
Manşallıh ini yişdi ğiryatış.

Mə`əllimniy – həşde tacir,  
Hammaşə müssibə q`acır,  
Peşekarike dexhi tacir,  
Manşallah , ini yişdi ğiryatış.

Yiqbişqa – sa “Nur” k`azet,  
Hammaşə ha`a gozet,  
Aalimaşa ha`a lezət.  
Manşallah, ini yişdi ğiryatış.

Yişon haa`ang`a co yiqbı vob,  
Yı`q` satk`ıl mee, g`adaxbı vob,  
Sana-sangus co yi`q`ba vob,  
Mansallah, ini yişdi ğiryatış.

“Alşanın” sa do vod axu,  
Sana-sang`un kalle qaxı,  
“Ceyranımın” doyid idyxaxu,  
Manşallah, ini yişdi ğiryatış.

Aalimaşın dobı geedcad,  
Xilençe qidyəə vod nencad,  
Xan-Almaze ha`a imdad,  
Manşallah, ini yişdi ğiryatış.

1995 – sen.

### Aman maktab

Maktabın sa do vod axu,  
Hicoone vod, hicon axu,  
G`uruncad sa do vod axu,  
Aman maktab, aman maktab!

Şagirdaaşe alver ha`a,  
Derdib mə`əllime haa`a,  
Zamanayn hicoye ha`a,  
Aman maktab, aman maktab!

Kitabxanee kitab tozee,  
Q`əran k`lub, ekin – eze,  
Mə`əllimar – yik`bı kozee,  
Aman maktab, aman maktab!

Mayzikbişee – mik`rofonbı,  
Xalı -xalçebı tezebı,  
Deşod maktabee keçebid,  
Aman maktab, aman maktab!

### Gormamış (G`ideçuna)

Dyunyeyl geed işbı ıxha,  
Yugunbıd, pisinbıd ıxha,  
Dekkike pelyang qixha,  
Gormamış dix ıxha.

Mana geercar şad ıxha,  
Hicomı ha`as axu.  
Qotxu quş cuni duxayn,  
Duxay quş dena axu.

Şasqar sa yiqiy arı,  
İtteyhe g`uldur gyarı,  
“Nur” k`azet geed ikkanya,  
Mançın quş qoxas arı.

## Uşaxaaşin şeç`bı

### Yışda mə`əllim

Yışdi mə`əllime  
Şos otk`uniy xəd qa`a.  
Dars dəxəni uşaxaaşis  
T`öhmatıb hav`u, gya`a.  
Qətqiy yugun kar vodun.  
Uşaxar, yugda qətqe!  
Qətqiy deşin insanar,  
İşığ denan kar vodun.

### Kitab qətqee agar...

Ğu kitab qətqee agar,  
Gırgın dyunye ats`axhes.  
Kitab qidyatqee agar,  
Hiççud vak`le dets`axhes.

### Q`ı`dim qadı

Mıkbınan q`ı`dim qadı.  
Yizbı, sürsülbı adı.  
Çolın, bağın insanar,  
Xayıbişeeqa vob qabı.  
Həyvanar, k`at`er, şit`yar,  
Talvarık avqa sadı.

### **Yizbı gyoğas**

Mıṣane yizbı gyoğas,  
Cagvaran toppar ha`as,  
Yızılqa xhyanbı k`ya`u,  
Miç`ediys mıkbı ha`as.

Şi alyat`u xizak`bı,  
Mıkkıl oo`ab hivghanas.  
Nyaayiy hamavarın mıkbı,  
Xizak dena givghanas.

### **Babayni bağee**

Yışdi babayni bağee,  
Axtın, çak`ın yuvara,  
Yuvaşaşılqa bağeeni,  
Gedaxa vod şit`ara.

Akvaa ha`a yuvaasil.  
Ha`a akvee q`uq`ara,  
Akveençe aledaxva,  
Xurun-xurun şit`ara.

Gogarçın, bildirçinar,  
Zığzığara, maççarer,  
G`aratavux, k`apk`aper,  
Sığırçınıy, xekkaler.

Bağee manı şit`aaşe,  
Harinçə sa iş haa`a,  
Mançə həşarat g`əyxı`  
Bağın məhsul xəd qa`a.

### Dadal xivin sə`ət vod

Dadal xivin sə`ət vod.  
Mısapad xarab dexhi.  
Çin ilyoozaran ciga,  
Yiveyl, çardaxıl vooxhi.  
Miç`eb çakba hook`umee,  
Uşaxar oza qooxhi.  
Oza qivxhesse uşaxar,  
Dadal məhle`ab vooxhi.

### Navruz bayrambı

Navruz bayramni yiğil  
Uşaxaaşis kef eyxhi.  
Manı bayramni yiğil  
Coke t`et`bicad qexhi.

Ç`əra vod q`uq`ar qa`a,  
Vəş aazlr rangbı ha`a.  
Navruz bayramni yiğin  
Uşaxar geeb şad haa`a.

### Gyoğiybı

Yuxhxhanın gyoğiybı qadı,  
Gımılbü qadı, sadı.  
Çin şas gyoğiybı adı,  
T`et`-t`ele açmış ixha.  
Zakatalayn suvabı,  
Xhınme- xhınakıd qixha.

Uşaxaaşın şeç`bi

### Şit`ar

Şit`aaşə akvaa qa`a,  
Akveeqa q`uq`ar ha`a.  
Dyunyebi atk`umeega,  
Balabı alexa`a.

Xurun, xurun balabı,  
Aledaxa gedaxva.  
Qiyğa ç`ak`ı qixhamee,  
Aq`əna aledaxva.

### Yedyu

Dyunyebimeyir xərna,  
Sabırnana yic vorna.  
Cesse yic yik`elirxın,  
İ mir hoolena vorna.

Yiğ-yiğile yic k`eeçi,  
Çərbı cagvara qexi.  
Nurnan cen aq`va k`eçu,  
K`eçin t`et` xhinne qexhi.

Balays pervana yeexhi,  
İttun nyak` ciqad dexhi.  
Xəm-yiğ zas dyay-dyay hav`u,  
Yedyu incimiş deexhi.

### Ts`edİN sen qadı

Ts`edİN sen qadı,  
Syursyulbı adı.  
Ts`oban yiz gyoğu,  
Şas işbı adı.

Suvabı, dyuzbı,  
Cagvara qixha.  
Yışdi damal oo,  
Ts`oban mık ixha.

Ts`ivıl qadı, meed qadı  
Mançe şas işbı adı.  
Meyvabı sa`a-qɑ`a  
Çardaxılqa k`ya`a.  
Bağ-bağçebı qadaxva  
Qeqqvuyn yuvar gyadaxa.  
Bebeçulerid ayk`an  
Hıtixhır, meyvabı k`yayk`an.

### Yışda ts`e`

Ts`e` ç`alaga vuxhiyxhan.  
Ç`alagacab g`ilyooxha.  
Miç`ax qixhamee mana  
Canavarısqa gyooxha.

## Manzum şeç`bı

### Baxtivar

Baxtivar insanıka k`inyağına g`ala deşxhe vooxhena.  
Qopkuvalla, inam vuc baxtcab vobna.  
Baxtivarika bıkırda dyunye deş eyxhen.  
Vicdan, ğiryat, namus vuc baxtcab vobna.  
Hexxan var-devlet deş eyxhen baxtivarika.  
Açuxun xıl, rəhi`m, hi`rmat vuc baxtcab vobna.  
Vuc baxtivar insan naps dena eyxhe.  
Toxna ul, sağın can vuc baxtcab vobna.  
Xalq`ın vas haa`ana hı`rmat – manab baxt vobna.  
Vatan geeb vukkanxhee agar, vuc manab baxtcab vobna.

### Dets`axhayn

Yığni derden zı məcnun ıxha. Zı g`acumee ꟏u əqəna  
ha`u ark`inna. Bulbul t`et`eqa mı`htac ıxhay hor vod. Zı  
vas mı`htac ıxhay - dets`axhayn. Suvale g`otxiyn sa xhyan  
xhinne zake damcibi qixha – dets`axhayn. Gah zı alırq`ıl  
xhyan xhinne, gahir k`arats` qixha. Vak`le med man  
dets`axhayn. Sa axtına g`ala xhinne zı yiğnimee ilyorzurna  
– dets`axhayn.

Yığni derden karpiç-karpiçna qikkyork`ulnar, vak`le  
meed man dets`axhayn. Zı ini dyunyeyl eyxhi-eyxhi, deş  
xixheeyir - dets`axhayn. Boşur qixha, bi`rq` qixheeyir –  
dets`axhayn.

Dets`axhayn vak`le zas ꟏u yikkan yixhay. İciy, vak`le  
dets`axhayn. Meed dets`axhayn.


### Bissiy nik`ee avayk`an

Nik`ee bissiy avayk`an.  
Çik`le nik`ee q`öv g`ooce.  
Bissiy nik`ee apk`ınmee  
Q`övan çina iş g`ooce.

### Bissiy

Q`ı`dmına yişda bissiy  
Peştik avub g`ilyooxha.  
Xaaqa sa q`ov ivç`umee  
Zaraba qehna gyooxha.

Q`övüb g`ahavşu bissiy  
Meeb zaraba siviyk`al.  
Peştik avub g`alipxhi  
Meeb nyak` ha`a giviyğal.



## Vatan

Yizda baxtib, q`ismatib ꝑu vob, Vatan.  
Yizin inamid, gucub ꝑu vob, Vatan.  
Zı illesşen nafasid, otxhanan g`ikid ꝑu hile, zas Vatan.

Yizin doyid, adresib, ꝑu vobna, Vatan.  
Yizin misacad k`ideçen t`et`id, q`es qideexhyana  
yikkannar ꝑu vor, Vatan.  
Yizin doyid, ittuna mizib, mə`niybıd ꝑu vob, Vatan.  
Yığni torpaxike sa t`ub kamuvxhee agar, zı yiğni  
kamuvxhayni torpağılqa sark`il, torpağılqa alikkas, Vatan!

## Afsanabi



## Harung`uka cuna baxt

Sa dekkıqayıy yediqa molille seneena sa dix ixha. Xəmde yedik`le nik`ee, duxayk xoçe ats`apk`in, qik`u g`acu.

G`ılina pırana vaxt vuxha. Xhunaşsee adamiyk`le eyhen:

– Adamiy, zak`le pisin nyak` vodun g`acu. Əranee xoçebi geed qixhxhyasse, alerte gader, hora suvalqa. Zak`le duxayk xoçe ats`apk`in g`avcu. Gade inençe qikke, hixu`ee. Dekkee balkanılqa dixir ali`ı avayk`ananbı suvalqa. Əranə bali hitxırna vaxt vuxha. Miç`er suvalqa – bak`eeqa g`onşibişda adamiy üqqəva gadeyni yede duxays sa vedra baliyn sa`an.

Baliyn vedra xəmde ayvane g`aledaççen. Xəmde za xoçe vedreqa k`yooç`ena. Edee miç`ed, baliynan vedra g`onşibişdi adamiyka bak`eeqa g`ixelen. Baliyn vedra sağ- salamatta suvalqa hiyxharan.

Duxee bali alyaat`as vedreeqa xıl hotku`mee, xoçe gadeyni xilek ats`aak`vanna. Dekkikle duxayn xıl əltt`əxxə g`acumee, ek`ra dix balkanılqa alya`u, doxturusqa xiveeqa qikkekkanan. Yəqqə dix qekana.

İni dyunyeyl harung`uqa Allahe cus hivuna q`ismat vob ooxhub. Vuk`lelqa qalesinçike, insan nyaqa ark`ineyir g`attyixhan deş oxhur. Gadeyn doyid Murad ixheeyid, muradılqa hidirxihilna, baxt deşda Murad oxhur mana vor.

## Umud

Kallebi g`ats`aykvanna, g`açaxaaşda zamana vuxha. Yediqa sa xhoni yeşeneen dix ixha. G`açaxaar qööva yedee alyart`u dixir, xaançe sa k`umk`umub alyabt`ı (medin lezimin kar alyaat`as həsil deyxhana) hiyvuna ç`alagaqa. Sa-q`öni yiğike uşax mıs qixha, geşsi gidgil. Yed hico ha`asdimee ayxuna. G`abt`ı çaraa k`umk`umeeqa sa g`aye k`ebçi, qooxharaa`a giygalna. Uşaaxedid otxhanan kar heqqan, geşsan. Yedee uşax hakki sakita`an, örxeva eyhi, otxanan eyxhi vodon. Uşağ gozetya`a nik`eeqa ayk`anan. Xəm sura qivxhəng`a yedir nik`eeqa iyeekkanna.

Açux qexhen. Yedee uşaqlqa xıl ha`an, deşod iğiykar. Sayir iğikara`ana, yugra iğikara`ana, deiş, uşağ qik`u vod.

Xacalıtısıy, mısvalis yed idyörxü, uşaqlqa qarçu can helen.

Umud, umud, hico yugba ġu ooxhub vobna. Ĝunab devxhanaxhee nəhüdniyxan ixhes?



## Banavuş

Kamal dayinya xhunaşşe qeek`ana. Mang`uke molni yeşeneen Zarbiçe donana sa içiy eexvana. Kamal dayee Xanım donana sa xhunaşşe hee`ena.

Duvuxna yed – Xanım rəhi`m deşda sa zəiyfa yixha. Duvuxni yedee Zarbiçeylqa geed pisin yiğbi ikkeeka ixha. İçiy yiğis geetananiy.

Kamal dayiy suval vəq`əbişika ixhayke, xhunaşşe yişsəs zulum hooli vuxhxayke xabar deşdiy. Sa xəmde duvuxni yedee Zarbiçe geetu, missira xaançə g`e`eeşsena. İçiy xəmde xarababişee g`ileexha yixha. Mana cini i`mrile bizarayxhayke, Allahike inyaxdun dilyag heqqa:

– Yizda Allah, zake sa t`et` qe`e, yizin can duvuxni yedini zulumuke g`attixhane`e.

Allahe Zarbiçeyn dilyag q`abil ha`an. Məng`ı`ke k`ının, fağır, gardan miglek avqaa`qan sa uftanın t`et` - Banavuş qà`an.

Banavuş yetim içiye qıxhayke, man t`et` k`ının boynan, gardan miglek avqaa`qan xarababişee, kolaşık avud aleylem sa micagın t`et` vodun.

## Mə`niybı

### Suvee vorna

Nişanlı suvee vorna,  
Ay gyoğiybı, gimyoğa.  
Gımılbı qimaylecen,  
Ay gyoğiybı, gimoğa.

Çamrabld sak`le hoora,  
Ögeeqa vüqqəs dora.  
Tsuma, xaaqa ġu qora,  
Ay gyoğiybı, gimoğa.

Yizda ul vobna suval.  
Kırı hammaşe goval.  
Zas ıkkanna vor suval.  
Ay gyoğiybı, gimoğa.

### Ay yede, yede, yede

Xhınal eyxhe vod k`adəə  
Ay yede, yede, yede.  
Zas eçer hivu adəə  
Ay yede, yede, yede.

T`et`bı qodu Ağalee  
Ay yede, yede, yede.  
Yicir hey`ı bəç`əree  
Ay yede, yede, yede.

Q`oç`e`ad sa tağariy  
Ay yede, yede, yede.  
Çoçee geybı qayğaliy  
Ay yede, yede, yede.

Suvee iykarod k`onbı  
Ay yede, yede, yede.  
İçiyka ç`əran donbı  
Ay yede, yede, yede.

Çocis davatbı ha`a  
Ay yede, yede, yede.  
Adee gineyid ha`a  
Ay yede, yede, yede.

Q`ı`dmına bazbal haa`a  
Ay yede, yede, yede.  
Yuxhxhan Navruzbı ha`a  
Ay yede, yede, yede.

Yedee üvxiyxə xhiris  
Ay yede, yede, yede.  
Qəlana yiğna kurus  
Ay yede, yede, yede.

Ats`axhe, zas ġu dekkan  
Ay yede, yede, yede.  
Zas merna gade ıkkın  
Ay yede, yede, yede.

### **İçeeşika naz eyxhe.**

Açmişxayng`a t`et` – t`ele  
İ mırkı xılıy eyxhe.  
Açmişxayng`a t`et` – t`ele  
Micagod dyunye qexhe.

Açmişxayng`a t`et` – t`ele  
İçer micagob qooxhe.  
Açmişxayng`a t`et` – t`ele  
Suvabıd mek`od qexhe.

Açmişxayng`a t`et` – t`ele  
Elçeeşiqab iş vooxhe.  
Açmişxayng`a t`et` – t`ele  
İçer nazlamış vooxhe.

## Pyesa

### Əmaldar xanım

Sona xalayka peşkar Karimva dix ıxha. Karim vuk`lel papax, g`elil çarıxbı, yiq`el nisse-magaşnana q`oç`eyka bak`eençe xaaqa qaraylena. Yedik`le eyhen:

- Yedu, zas Xanım mə`əllima heyqas hiyek`ne. Yedee eyhen:
  - Ay bala, ġu peşkar, Xanım rus mizeyna mə`əllima, mana vas ayreyleye? Karime eyhen:
  - Ğu hiyek`ne elçivalis. Hasre itdyare, immeylecen.
- Yedee, Sona xalee, razivalla hoolena. Məng`ee ali`ı micağın tyulibı, şirinliğid alyaat`u, elçivalis yiqqə`ə giygalna. Manke Karime sak`ı yedik`le eyhen:
- Yed, ġu nyaxüdne rus mizeyni mə`əllimayk`le ehes yizdi duxays ayreva? Vasse russna miz vəəxə deş, axı. Sona xalee əqəna ha`u eyhen:
  - Zi məng`i k`le eyhesin:
  - Yişdi Karımış ġu idi syuda, yişdi xaaqa, sos yixhes. Karimee əqəna ha`u eyhen:
  - Yizda yed aalim ooxhud vorna.

Xanım mə`əllima razeexhena. Davatbı ha`u Sona xalee sos qiyeelena.

Karimna suveeqa əsda vaxt qavayli. Mang`ve cuni xhunaşşeyk`le eyhen:

- Zi g`iyqa bak`eeqa əlhəəs, yizdi hambazaaşis davatbişin şirinlig hazir he`e, həlvə he`e. Xanımık`le nyaxüd həlvə ha`uy ats`a deş ooxhud. Xanımık`le g`onşibişdi sosse məhəlle qabaxha g`oocena. Xanimeyib xhiris alyabti, məhəlleyqa giyç`u cena məhəlla qapxhi, həşib xhirişeka setk`ay avğançə gonşiyini məhəlleqa algaa`a giygalna. G`onşu sosse eyhen:
- Nya`a mana həş yişdi suralqa algaa`a, ġu insanarne masxaraa`a, deşxhee ġu bəç`arne vorna. Xanimee eyhen:

- Bəç`arır ğu vor, divaanar ğu vor. G`onşı sosse eyhen:
- Sa məhəllayna həş cigeeqa hivxvara`as dyaaxəna Xanım dişde  
ğu vorna! Xanimee inyaxbına gaf bicvalin, maksadıka haa`a  
vuxha. Xanime eyhen:
- Ğunar geed kar ats`ana xhinne yişon himee`e. Həlveeqa q`ev  
k`yaa`ana sos dişde ğu vor. Gonşı sossee mançis eyhen:
- Qiyk`e ğu, əybəç`ər sip`iriy, mits`an, yiceexhe həlveeqa q`ev  
k`yaa`ana. Xanım mə`əllime inyaa`ab t`ub ats`ak`vanna,  
həlveeqa q`ev k`yaa`a deş ooxhub. Xanım mə`əllima ek`ra  
xaqa iyç`u adamiys sa yugun həlva ha`an.

Karımır yüzüağra suveeqa hambazaası davatbişin şirinliğid  
alyat`u, şadra ayk`anna.

Əmaldar Xanım mə`əllimays həlva ha`uy həməxüd xəd  
qixha.

## Mina

İştirak haa` anbı:

**Mina** – k`alxozna sadrı, gyayts`ına, cit`ana, garayağız, 40-yeşeenə zəiyfa.

**Malik** – xılıyn biğarnana, dəv`e ixbana, 45-yeşeenə adamıy. G`elil çekmabı, oğa xılıyn dabağan plaş.

**Cabrail** – veteran, yi`q`nekni boyul, dirına, 40-yeşeenə adamıy.

**Usmat** – məktəbna direktor, axtına 30-yeşeenə adamıy.

**Sona adiy** – Usmatna yed, gyats`ına, axtına, 50-yeşeenə zəiyfa.

**Dayiy Camal** – axtın boynana, xərna ustاد, 60-yeşenə adamıy.

**Şofer İsa** – ek`na, dəv`eençə qarına, yi`q`nekni boynana, 40-yeşeenə adamıy.

**Aşı`q` Əziz** – axtına, yoxxarana, 50-yeşeenə insan.

**Nuriy mə`əllim** – tarixna mə`əllim, 45-yeşee.

**Adil mə`əllim** – dəv`ee ixbana, 30-yeşeenə hərbi dar helena mə`əllim.

**İcraçıy Xalıq`** – cit`an boynana, çoruna insan.

(P`yesa giviyğalang`ə perdeyni yiq`əle Mina Nezirovays  
opk`unna şeç` g`iviyxhe.)

İnsan elin xərir, k`ılır qa`ana. (Cuvabbi Xan Almazınbı.)

İnsan elin xərir, k`ılır qa`ana.

Xarab eyxhe insan, ul qipxhiring`ə.

İnsanar vaxt dena, manke vob k`ooçe,  
Elike, doğmayke xal qitxhiriyyng`ə.

G`artal geeb axtıvaleeqa vob gyooxa.

Ərşbişeeab, xəybişeeab ilyooxa.  
 G`avcing`a, duşmanın bağıri vod qoxa.  
 Guc g`abt`ı duşmanna, mançile hexxva.

- Mina.** Zı yişin cəmə`ət hayni zilletike g`attixhana`asın. Ok` şalayka, os şalayka qayli, yı`q`əl haqqqa. Mısameeni yişin millet ini aq`ubee ixhes. Zı in millet dağaaqa, əraneeqa koçmiş ha`asın.
- Malik.** Mina, nyaqane man millet ġu koçmiş ha`as, yiğni dekkiqa torpağbı vodunbına, ġu man millet koçmiş ha`a vod?
- Mina.** Malik, ġu cigayl gyu`re, lezımxhee yızdi dekkiqad, hale yediqad torpağbı vodunbı.
- Malik.** Hay-hay. "Garğa məndə goz var."
- Mina.** Gare, Malik, gozda var, hala findıxdı var. (Manı areeqa q`öyre uşax qadaylı. Haring`uni xileeab za inciliy hey-hey. G`izilg`ul xale Zarnençə sa xuk`areedin inciler adı.)
- Mina.** Balabı, vaxt qavaylı vuşdid məhlee incileşin yuvara ixhesinbı. Şunad mançile aats`esinmeen inciler qodu, vuşdi xileka oxhanasınbı.
- Mina.** Malik, Cabrail şu g`iyqa ini xivin millet iclası se`e, zaka ini Suvagılñı cə`əmətik`le eyhesin sa-q`ölle cuvab vodun. (İclas giviyğalna.)
- Mina.** Yişin zəhmətkeş millet, şu misilqamene hayni zilleti ixhes. Ok` yiq`əl, osbl yiq`əl, xhid yiq`əl haqqqa. Zas hayni zilletike şu g`attivxhanaa`as vukkan.
- Cabrail.** Mina xalay, nəxtübne ġu manı zilletike g`attivxhanaa`as. Malikee cigeençə. (Məng`ı`s şı vukku Əraneeqa k`yaa`asıb vukkan.)
- Mina g`elilqa qiyxha çümkub çekmayni buğazeeqa givxhi eyhen:  
 – Zı şu ağlavvaleeqa qığaa`a, şos Əranee hökumatike torpağ hivqu. Şos q`adalil sa uftanna xiv alyaa`as. Os maşınıka, ok` maşınıka, vuşdi məhlee xhinən bulaxbı ixhes, şu mançis raziybane vobinbı?
- Malik.** Əranee Minayqa dekkile axuyn torpağbı vodunbı, məng`ee manbı şas bit`al ha`as.
- Cabrail.** Malik ç`iyelqa at`iq`ne, k`irra yişon he`e, mana

k`alxozna xərna vorna. Cek`le ats`an, hicoyiy ha`a. Aali Sovetna deputat mana vorna, məng`ı`qa k`ılba guc deş vobna.

**Malik.** Vobna, vobna Minayqa guc. Q`asım geta-geta bak`eeqa g`axilesda guc vobna məng`ı`qa.

**Cabrail.** Hale lezimxhee geta-geta günar g`ixdeleye bak`eeqa.

**Malik.** Mana agar ek`naxhee, bak`eeqa zi g`axilecede.

**Cabrail.** Məng`ı`na umud çolax valqayıy zalqane vob avxu.

**Usta Dayiy Camal.** (Mana gaf haa`ani insanaaşısqa mə`niybı ha`a-ha`a qexhena. Mina xalayir maa`ar yeexhe. Dayiy Camalni xile k`aş, gardanançe ustadaaşın mayzar gyuvatxın.)

Suvabı ixhaynbıxhiy,

Mık`an q`ı`dim dexhaynxhiy.

Sa qık`uy, sa curavxhay,

Mıracad dexhaynbıxhiy.

Mana mə`niy hav`u Dayiy Camal cuvabısı giyğalna:

– Ay yişda igid Mina çociy, man yiğ şak`le g`aces vodniyyan. Yizdi xile k`aş, mala ilqeç`u bargulqa, yişdi ts`enni xivis klub, məktəb, q`ölle martabınan xaybı alya`a, har xaaqa çına məhla, çin sot`uk`, məhle uftanın yits`abi, qotkuyn kuçebi, kuçebißead artızanbı, gyodatstsen bılxabı zak`le g`aces q`ismat ixhesinbiniyyan?

**Mina.** Dayiy Camal, ixhesinbı man vaxtbı, ixhesinbı, yicid sa k`inni vaxtale man işbi giğalasınbı.

*(Sa manzilike mani desteysqə şofer I`sa qexhena.)*

**Şofer I`sa.** Malik dayiy, q`ölle yiğ vodun zi Ts`unorğançə Tasmalliyi xivni q`omani çoleeqa, xiv alyaa`ani cigeeqa, osan material vodun haqqası.

**Malik dayiy.** Gare Cabrail, hiççud eyxhen deş, hayni dyunyelni insanaşın gellesinbı Əranbişee yeşemiş vooxhe, hiççud eyxhen deş. Suvagliqa haaşə, Əranençə alverçiy, şofer Şəban araylı, şeng`un xaşal yiğincile k`ildaye?

**Dayiy Camal.** (Masxarada eyhe) Hico xaşalne Şəbanın xaşal.  
 Qı`çeyn xaşalotte, uf k`yavhuyn xhinne. Ərançıyn xaşalotte.  
**Cabrail.** Xaşalıqa qı`çeyn eyxhen deş, xaşal ma`an gyats`ts`ı  
 eyxhen. (Gırging`ve əqənabı ha`a giviygal.)

(*Əqənabişilqa maqa aşığ Əziz sazlka qaraylı.*)

**Aşığ Əziz.** (Mang`ve mə`niy haa`a.)

Suvabı, ay suvabı,  
 Mık`an xhyannan suvabı.  
 İnce yişin el atk`ın,  
 Axu q`ərad suvabı.

**Cabrail.** (Əq`əna ha`a-ha`a.) Si haynençe koç ha`ang`a, gü  
 haynyaa g`alerçes. (Aşığ Əzizni suralqa ilyakka.) Hasre  
 suvabı q`ərad imaxvacen.

**Aşlıg Əziz.** Eyxhe, eyxhe.. Bes yizda g`ariyir zaka eexvayee?

**Cabrail.** Dehe man cek`le, Assiye baciyk`le ats`a.

Qiyğyni yiğil Mina bacee cəmə`ət “Ereeqa” iclasız sa`a.

**İcraçıy Xalıq`.** (Xivee iykar, cəmə`ət qoyt`al.) Ay cəmə`ət,  
 g`iyqa iclas ixhes kocmuşavxhayni hək`ee, Mina xalee,  
 direktor Usmatee çıxışkı ha`as.

**Usmat.** Maktabdeençe xaaqa qarı yedik`le, Sona adiyk`le, eyhen:

– Yed, g`iyqa “Eread” iclas ixhes, iclasile qiyğa Mina  
 baceeva şing`ə qavales, zi üzü g`ara ixhesin kar hima`a.

**Sona xalay.** Zak`le nya`a eyhe, hora yiğni Bakveençe arını  
 xhunaşşeyk`le eyhe, he`evu de sürhüllibi.

**Usmat.** Baciy, zi vak`le eyhe sürhüllibi he`eva, g`ayxhiynne?

**Sona xalay.** G`ayxhiyn, g`ayxhiyn. Q`ör`esda dek vor yizdi  
 kalleylqa qarı.

Cuna dek Şixamırır mə`əllim ixha, hammaşə xivin xvaa-vok  
 yizdi kalleyl ixhayn, q`oresda Şixamir yizdi kalleylqa rucahxha.  
 Yişonee`a-yişonee`a Sona xalee cilebalqana mə`niy haa`a  
 giygalna:

Balays q`urban suvabı,  
 Hayin xivar, ubabı.

Yizdi duxays ha`asiy,  
Eets`esinmeen ubabı.

**Nuriy mə`əllim.** Yizda vuk`ul hayni insanıke deşob qı`ğəə.

(*Mang`uni kane zarafatçiy Ədil mə`əllim ilyorzul ixha.*)

**Ədil mə`əllim.** Gare Nuriy, hicoone ġu eyhe, kalle qı`ğəə deş, kalle qı`ğəə deş. Qiğeç`esin yiğin kalle! “Dar meşeyne tumaree, fizilligee müşakaaše oxhanasda ġu”.

Sa uftanın veriğnan yiğ. Kalxoz idarayni icraçıy Xaliq xivvalle iykar giygalna.

**Xaliq`.** Camə`ət, “Ereqa”, “Ereqa” savale, teze xabar vobna, teze xabar vobna.

(*Xani g`uleençe horzul, sa xhunaşşe eyhi vod: “Xhuleyiy eyhi, k`ırkı dyangasarxhaynbi, vay ġu “Eree gulleyn i`xi`na”.*)

“Eree” ç`ərəni stolni hiqiyalla gyuv`r vob:  
Mina Nezirova – k`alxozna sadrı.  
Usmat Eminov – məktabna direktor.  
Səli`h Gaziyev – iclasna katib.

**Səli`h.** G`elilqa qıxha eyhen:

– Ay cəmə`ət, g`iyiniyi iclasna gaf Suvagılna xiv Əraneeqa koçmuşavni hək`ee vixhes. Cuvab helen k`alxozna sadrı Mina xalays.

**Mina Nezirova.** Hi`rmətikvan yişin cəmə`ət, g`iyiniyna iclas tarixi iclas vobna. G`iyina şı, şu Aali Sovetin hivuynı Suvagılna xiv koçmuş hav`uynı hək`eeni g`ərarıka tanış haa`as. Məni hək`ee şos mə`ruza Səli`h Gaziyevee haa`as.

**Səli`h Gaziyev.** Hi`rmətikvan yişin cəmə`ət. Yişdi k`alxozni sadree Mina Nezirovayee xəppa zəhmət hav`uyle qiyğa, şas Gullyugni xivni mìglek, Tasmalliyni xivike alid, Gudbaragni xivike dağayd, poştni yəqqı`s deles xiv alyaa`asın ciga,

torpax alyabt`ı. Maa`ab şas “Yeni Suvagıl” doyilna xiv  
alyaa`a gibgil vobna.

**Mina Nezirova.** Mana iş yişdimee, yişdi g`iyqiyni yiğis hav`u  
vobna. Yişda xiv yiğ- yiğile xəb qooxhi vobna, torpax  
deşda, nyaane yişdi cavanaaşe xaybı alya`as, çavra nyaane  
uxhuyxhanas, ok` nençen ables. Os yi`q`əl, ok` yi`q`əl,  
mısameni şı hakki şalayk avub, yişin yedar, yiçubı vixhes?

**Usmat Eminov.** Zi Mina Nezirovayk`le, Aali Sovetni  
deputatik`le, yişdi igid sadriyık`le sağra yixhenava  
eyhe. Məng`ı`s mani işee şı mığa hivles, hasre in xalq`  
ağlaxxvaleeqa qığehecen.

**Səlī`h Gaziyev.** Sa cuvabıd zi şok`le eyhes. Xaybı alya`a  
gidgiliynbi. Ts`eppiyna çop Səlī`hi`siy Leyletis qığevç`u  
vobna. Manbişin davatbıd teze xivee ha`as Allahee q`ismat  
ha`anbı.

(Cəmə`ətin gapar ha`a. İclas tamexhen. Mina, Usmat, Səlī`h Sona  
xalaysqa sürhiillibı oxhanas havayk`anarıbı.)

**Səlī`hnayiy Leyletna gaf.** Manbişik`le xabar g`avxhu coni arayl  
gaf haa`a. Manbişin davatbı ixhes. Səlī`h, dora həşde zınay  
ğu “Top yuveysqa”, “İsdağ g`ayeysqa” ilqebç`es, xivika  
sayib axtıvaleençe ilyaakas.

**Leylete eyhen:** Səlī`h, bes şı apk`ıning`a “Top yuv”, “İsdağ  
g`aye” nəxdun ixhes?

**Səlī`he eyhen:** Manbı nyaqacad ixhes deş. Ts`enni xiveençe şı  
yişdi uşaxaaşika abi mançisqab ilqebç`esinbi, hala “Həlman  
taleeqab”, “Dik`biş taleeqab” t`et`bi sa`as vüqqəsınbi. Şı  
missacad in cigabı yik`elhixana`as deş; yeyleağış ables,  
“Həlman talee” micagın xavid alya`asin.

Leyletni ulençe nyağbı əlhəə giyğal. Səlī`hee məngis sa  
t`et`bişda t`uç hooli. Manbişə şair Xan Almaze opk`unni şeç`ıka  
mə`niy haa`a, haa`a uleke iviygalanbı.

Sa xəmde mihman ayre.

(Cuvabbi Xan Almazınbı)

Harung`uqa cuna vor,  
Cuna vor, ıkkanna vor.

Nağarat

Ğu ayrela, meer ayre,  
Sa xəmde, mihman ayre.

Yuxhxhxaniyna vaxt vooxhi,  
İçeeşiqab derd dyooxhi.

Nağarat

Ğu ayrela, meer ayre,  
Sa xəmde, mihman ayre.

Xav, ucağıbid sıinbı,  
Rangnan tursbid hıinbı.

Nağarat

Ğu ayrela, meer ayre,  
Sa xəmde, mihman ayre.

Çociy suveeqa ark`ın.  
G`onşı Periy qa`ark`ın.

Nağarata

Ğu ayrela, meer ayre,  
Sa xəmde, mihman ayre.

Qı`məyq`ən, zarra ayre,  
Dek xaa`qa gecra qayle.

Nağarat

Ğu ayrela, meer ayre,  
Sa xəmde, mihman ayre.

Yik`eeqa şakbı qayle,  
Adamiy xhinne ayre.

Nağarat

Ğu ayrela, meer ayre,  
Sa xəmde, mihman ayre.

(P`yesa tamuvxhayle qiyğa, perdeyni yiq`əle Xan Almazna  
“Suvabı nyaxha?” şeç` g`iviyxhe.)

Tarixbişda şahad, Gafgaz suvabı.  
Nyaxha mek` valedin, şen yızın goybı.  
Sana-sançıl ooad uftanın xaykı.

Goruses arına, yik`eab umud.  
Dekkike yedigar, şen çopuz nyaxha?  
Zı gyorxhan ari, yiğni xhineka  
Marxalbı, mık`an bilaxbı nyaxha?

İgidaaşın oylax, t`et`binan yeylax.  
Mık`an damanan, şen yugun çeylax.  
“İsdağ g`aye,” “Top yuv,” kukuot oylax.  
Şen yişin məti`xbı, gimara nyaxha?

Zıuşaxniy, arıng`ə yeylağılqa.  
Xhyan ilyoğas, k`uxh k`eççü bulaxılqa.  
Xan Almaz həyrənxha, xatti-xalılqa.  
Banavşə, Nergizin, şen nazbı nyaxha?

2002- sen.

## Hekayebi

### Ek`na Karım

Q`arq`vayni xivee Karimva sa adamiy ıxha. Mang` uqa  
geed yugun zarafatbı, xabarbınıy eyxhenbı. Karım dayiy axtına,  
uftanna adamiyniy vorna. Za yiğil mang`uni xhunaşsee eyhen:

– Karım, zas ġu ek`na adamiy ıxhay ıkkan. G`eceye  
davatbişee adamer mik`ar ha`uyllalla nəxübiy g`argbı xhinne  
siviyxhə. Zı arzumane ayxu sa davatbişeeeyir ġu səyxı`, davatbı  
alikka`uynbixhe. Karime sak`ı eyhen:

– G`iyqa Q`asil davatbı vodunbı. Mani davatbişeeqa günar  
yiqqəsda, qiyğa ġu ileeke vaqa nəxürna ek`na adamiyyi ıxhay.

Qiyniyni yiğil Periyiy Karime micagın tyulibı alya`u, hib-  
qib Q`asını xiveeqa, davatbişeeqa havayk`ananbı.

Karimee q`od vəş gram ərəq`iyn ilyodğuyle qiyğa Periyk`le  
eyhen:

– İlqeyçe daxalqa, mançe tamaše hee`e nəxürnayiy vaqa  
ek`na adaniy vornava. Periy daxalqa ilqeeç`ena, ul adamiyl  
vooxhena, hicoyiy mang`ve ha`asva.

Karım mərakeeqa g`oyk`alna. Zurnaçeeşik`le eyhen ina  
maq`am hook`e, şena maq`am hooke... Zurnaçeeşe hek`van.  
Qiyqa eyhen himek`va. Zurnaçeeşe hidek`van. Xilice manbı  
incikav`uynbı. Karımışqa məraka alivkaa`asda mebna bahna  
gidyooxhana. Şavuk`le hicoyiy uvhu gırging`ve eyxhi, hoovayiy  
eyhi.

Karım mərakeençe qiğeç`u əlhəəng`ə, çaparnı k`anek sa  
isitməyn aqqına, yoxxarana, ekkana adamiy g`ecena. Karımını  
ək`elençe haying`ukexheb qəl alivşasva əlğəə ıxha. Hayna zasda  
vorva uvhu qexhana mani ik`arani, qek`ani adamiysqa. Mana  
mığabişike aqqı inyaqa- şaqqa iğikara`ana, g`ok`ala`ana. Sa ulekar  
daxalqa, Periylqa ilyakka, ileekayeeva.

Mana ik`arna çop xhinnena adamiy suğos`u, alyartu Karım  
həməxür ç`iyeys givorxulna, insanaaşə aq`vabişış xhyanbı  
ı`xhiyle qiyğa mang`ve ul aaqı. Karime eyhen:

Gare, ik`arnana inimeega gucukanang`a, manisanbiše zı lap oyxhan uvhu davatbişençe qigeç`u xaa`qa ayk`anna.

Xaa Periy ideekena. Peree otk`un kağıziy gixxi. Maa otk`unyi:

– Zas məxürna qəyq`ənna adamiy ıkkan deş. Geer dağamra Periy dekkini xaançə sayk`ı.

### Baxtivar yed

Xadice xalayqa Həsan ni doylına sa dixniy vorna. Həsan q`öni yeşenang`a mang`una dek qek`ana. Vəşni-aazırni aq`ubayka Xadice xalee Həsan xər qa`u, maşinena şofiriyyalla mang`us qəpqəə`ana. Yedee mana k`olqozeeqa işilqar giyxhena. Həsane kolxozee hi`rmət g`azanmış hav`ulyallla k`olxoz sadree cuna yiş Periy mang`us helena.

Dekkee Periys yugun davatbı ha`anbı. Sossee Xadice xalayni xaaqa q`ölle maşin gyats`ts`iyn kar qadaylen. Cehiz geeb vuxhayke gozeeqa idyööharna. Sossee gozeençe g`uleni ögeena abay g`ileexhana taxt habağa-habağa ayvaneeqa qığaahana. Mançını cigeeqa cin kar sa`an. Xadice xalay mani taxtil giy`ır, yicee ha`uyni bağeeqaniy ileekana, maani şit`aaşikaniy yişonee`ena, g`ulebbi aaqing`a mançe məttına havaaniy qavaylena, hamacar ittuni nik`eeqaniy iyeek`anna.

Həsan xaaqa işile qaraylena, yed ayvaneeqa taxtil g`alirxhu g`eeccena. Sescad hidya`an. Mang`ve mana xəm geeb dağamba g`avhu, yiğ aćux qa`an.

Həsanee miç`ed çakda cun maşin xaa ni q`i`t`isqa hivu, ses dena xhunaşşeyna cehiz maşineeqa saa`a giygalna. Periyk`le ina iş g`avcu adamiyke qiyghanan:

– Həsan, mana yizda cehiz nya`as maşineeqa saa`a? Həsan eyhen:

– Periy, mana ġu qabına cehiz yizdi muğni, k`inni xaa`qa əə deşob. Zı şaharee vas kirays xədlin xav aqqı vodun. Zınay ġu həşde maqa əəs vobunbı.

Periy şadeexhena. Maşin cehizika yəqqılqa qigeç`en.

Maşin Periyni dekkini xaani darvazaysnee ilyozara`an.  
Həsanee Periyk`le giyç`e eyhe, şı hipxhiriynbi. Həsanee sa  
dəq`iq`ee xhunaşseyna cehiz xiliyni ayvaneeqa gyooşşena.  
Periyk`led salamatra eexvanava eyhen.

– Həşde mana yiğna cehiz nəxüb vukkanxhe dekkini xaa`ab  
see`eva uvhu, maşınıd ha`aykı, Periyir dekkini xaa g`alerçu  
ayk`anna.

Həsan xaaqa qarımee, Peree ayvaneeqa qiğavşuna yedina  
taxt əvqüna çini cigeeqa, aqa, g`ulen i k`aneqa giviyxhena.  
Mang`ve yedik`le eyhen:

– Yed, nyaayiy gü g`ileexhana, hamayir g`aliyxhe.

Xadica xalay taxtil giy`ır g`uleençe bağeeqayıy ileeqa.

Mana vatanılqayıy qarı.

### Q`əmç`eler

Maryamna tsıma Həsən eskereeqa ark`ınıyle qiyğa, içiy  
xiveeqar qiğeeç`ena deşdiy. Mana saccu parçıkva xhyan gyats`ess  
damalqanı hiyek`anna.

Maryamee cin xiliyn, k`arın, şala xhinne sa`u ayt`ılıyn  
q`əmç`eler, kavrakni, xurni mığabişilqa gyokuyng`ə deşiyki  
ayk`an. Maryam parçıkva damalqa xhyan gyats`ess yiqqəng`ə  
xivni cəmə`ətin məng`ı`le tamaşeyixhiy haa`a. Maryamee sassa  
vaxtal q`əmç`eler açmış ha`u g`ekkayıyxhe, q`əmç`eler bi`rq`ı`ni  
k`unaylqamee hiyxhariy. Maryamee cile tamaşə hee`eceva  
qəlasıs xhinne q`əmç`eler gekkanbınıy.

Həsan eskereeqa ark`ınıyle qiyğa Maryam axtını  
podvaleeqa giyç`u ayts`esmee geeşu-geeşu qiğeeç`iyiy, sa t`et`  
xhinne k`eeç`e giygalna. Həsənin sa sen bıkır dexha Maryam  
it`umra yik`ar girgil.

Maryamık`le yic qiyk`as yixhay ats`a ixha. Mançilalla  
cin xiliyn q`əmç`eler gyatxhi yicee otk`unni kağızıkva sa cige  
Həsanıs ha`ynı tursbişeeqa giyxhyanı. Q`əmç`eler gyatxiyle  
qiyğa Maryam g`anatbı qodni kabayk akarıy qiyxha. Maryamee  
kağızee otk`unyi:

– Həsan, dehe vak`le zi dağamra g`eece, zi qeek`a vorna. Hayin yizin q`əmçeler vas vodunbı gyatxi, tursbişeeqa gixhxı. Zi yik`el qarinq`a q`əmç`eleesiqa ilekke, yik`el qayeylee`e.

– Sayid vake sa kar xahiş ha`a. Eskereençe qariyng`a ari yizdi nyuq`nelqa t`et`bişda t`uç givxhe. Vas deyxhana Maryam. Maryamee tursbı podvalee g`adaxile gyuvayxananbı. Sa-q`öni yiğile mana ini dyunyeyle iyeek`anna, qeek`ana.

Həsan eskereençe sağra-salamatra qaraylena. Ats`a des, Maryamın yadigar g`aledçuyn q`əmç`elernan tursbı Həsanısqa hitxırıybıme, deşxee deişme hitxır.

### Şiryat deşda dix

Xanım xalay sa uftanni suvalni xiveeniy yeşemişexhi. Məng`ına adamiy ek`racar qek`ana. Mana k`inni uşağıka tekra eexvana.

Xanım xalee vəş-aazırni aq`ubayka dix xər qa`u, mang`us qətqiy ha`u. Mana g`ulluxulqa giyxhena. Evlemişə`ana. Dix karnana, geeb hambazar-tanişernana insan eyxhi. Xanım xalayir q`əs qexhyana.

Sa yiğil duxayk`le Gurcistanğançə cusqa mihmanar ablesva g`iyxhen. İnbise hazırlıvalla g`oocena. Əhmədən xhunaşşə eyhen:

– Adamiy, gırgın yugda, bes mana yiğna hiç`ırğınna, kobelek xhinnena yed nyaqane hee`es, axı...

Əhmədee geeb fikir hidyav`u eyhen:

– Xhunaşşə, gü mançın xacalat hima`a. Zi mana şahareeqa, yizdi yuçevang`a, yişsesqa qiykesva uvhu, yedir maşineqa aley`ı, Əhməd şaharnı suralqa ayk`anna. Q`ı`dim ixhayke şaharee ts`oban yizniy vodun.

Əhməde cuni gucuka iykarna yed yişsesqa, xaaqa hiyxhar hidey`ı, kuçeyni k`oma geekki eyhen:

– Yed, yavaşra-yavaşra gü yişşəng`a yeera. G`iyqa qarı gü xaaqa qiyedesdava uvhu miç`əxni xəmde, ts`oban yiznani kuçee yedir g`alerçu, vuc sak`ı xaaqa mihmanaaşdı ögeeqa ayk`anna.

Xanım xalay kuçee ağalla-ehna hamanmee iykarna yişşen

xav tabala` ava, qiyghanasda insanır gidexhana, xavid qidvats` an, eexvana kuçee.

Axree mana yizni ambarılqa qikkyork` ul, etyakbıd mikkık at`itq`ın, tsirğıltı ha` a eexvana.

Çeyçiy Əbülfaz suraxəmde cuni çayxaneeqa üqqə ixha. Mang`uk`le yəqqə sa g`araltı g`ecen. K`aneqa hark`in g`ecen: sa g`ariy vor. Ettyakbı mikkık atitq`in geeşi vor, oza qiyxhes deexə vor ayxu.

Əbülfaze mana g`ariy mikkike curey`ı, xileke ayqı cuni çeyxaneeqa qayelena. Əbülfazıs g`ariy vuşsu yixhay, nə`as kuçee ayxhu, gırğın xəd qexhen. G`ariys çey helen, mana uts`ureqa qayelee`ena.

Çeyçee xaaqa ark`ın cun maşın qadı, ceqa Xanım xalayır aley`ı, maşın qotkuda Əhmadni xaaqa he`ekkan.

Darvaza getu, Əhmad qoyt`alna. Əhmad maşınısqə qığec`ena. Maşinee yed g`aycu xhimma -xhinak qexhyana, qorsun axvana. Əbülfaze eyhen:

– Naş qixhe vas. Yedee hivuyn g`ık haramda ixhen vas.

Hale ooqa medinbid uvhu, geyqqı Xanım xalay, Əbülfaz ha`aykı maşın ayk`anna.

### Tozbışeen G`ərənfil

Yişin kuçe G`ərənfil donana sa xhunaşseeniy qadaxvan. Məng`e kuçe qadaxvang`a həməxdun toziy eyxhe, mançilallad zı məng`ı k`le tozbışeen G`ərənfilvaniyxhe eyhen. Həməhüd yiğbi, i`mir alyəə vuxha. Pirani vaxtal G`ərənfilee yişdi xaançə ilyoğasın xhyanniy heqqan. Tozbişil alyart`u əəni, xhineqa gyorxhanni G`ərənfilee bıkırın sa dolce xhinenniy ilyoğan. G`ərənfil kuçe qabaxa yişdi ögiylqa hiyxarasse, zı yişdi xaani ögiys xhyanniy i`xi`yxən, toz mexhecenva. Mancilallab G`ərənfil xalays şı geebiy vukkuykan. G`ərənfil xalay sabara vaxtile yişdi kuç`eençə ark`inna, dehe yişda kuçe qabaxha deşiy.

Xilice senbı areençe atk`iniynbı. Zı iykar-iykar bazareeqaniy üqqə. Sayid sa “mersedes” maşın zas qet`a-qidet`a

ilyoyzaran. Zınar ilyorzulna. “Mersedesin” akka aaqı şofyor giç`u zasqa qaraylena. Mang`ve eyhen:

– Ay dayiy, maşineni xanime vak`le k`aneqa qorava vod eyhi. Zi əhtiyatika maşinisqa qixha g`ecen: sa xanım- xatun, g`izlalaşę gyayts`ina xhunaşşe zaqa ileek`ı əqəna vod ha`a. Xhunaşsee zake qiyghanan:

- Almaz çociy, vak`le zi qiveets`a dişee?
- Sık`ırra tanışra qöö vor zasqa ğu – uvhuda zi.
- Almaz dayiy, zi tozbişeenə G`ərənfilee, zi ...
- Ay G`ərənfil baciy, ğu nyaaniy, nyaqaniy ark`in, lap aygucariy.

– Ay Almaz çociy, vak`le man “mersedes” he`ekkana g`eceye, mana yizda dix Kamil vorna. Yik`ele vas zi kuçebi qadaxvang`a, k`inin uşağ xhiris habağa- habağa zaqar qehna qadaylen. Mana haşena Kamil vorna.

– Almaz çociy, həşde zi tozbişeedin G`ərənfil deş vodon.  
– Zi həşde tozbı k`yatıñıñ G`ərənfil vodunva uvhu mersedesid xoddamiş ha`u, zalqa tozbıd alyavhu, yirdimilqa sayk`ı G`ərənfil iyeek`anna

İlahi! Ini dyunyeyl zak`le gidecesin idyaxuda. G`ərənfilni maşinen tozbı alyavhu ayk`anan. Həşde zi ixhara tozbişeenə Almaz.

### Çoban dayiyn xabarı

G`alalva eyheni xivee Çoban dayiyva sa əkelnana, sabırnana adamiy ixha. Girişini xivincab mangus hi`rmət haa`a vuxha. Çoban dayiy kumag deşinbişis işbişee kumag ha`ana, mi`sləhətbı helena sa insan ixha. Mang`ve geer gecra, – yoq`ts`alni yeşee davatbı ha`u. Sa yiğil mang`uni xhunaşsee Minee eyhen:

- Çoban, gırging`ve torpaxbı vod aqqaqqa, hoora günab torpağ avqe, şinad uşağaaşıs bağ açces. Çoban dayee sa`u xurcunud, salamatdamışxha ayk`anna torpağ avqas.

Sabara vaxtılı Çoban dayiye vuzeençe kağız qadaylen.

Kağıze qopkuna adresib vuxhana. Kağıze otk`uniy:

– G`ariy, zi torpağbı aqqı vodunbı. Gec meexhe, geciyxhee zi sak`ı qalesda. Hayni adresilqa ayre:

– İlqeyç`e Şirakılqa, xəmde maqa vaz gyooç`ena, zi vuzeençe kandır hopku, ġu vuzeeqa hərxəsda.

Zınay ġu maa`ad xədİN bağ-bağče ha`as.

Hi`rmətika yiğna “Vuzee Vatan abçina  
Çoban.”


Kağız qətqi`yle qiyğa Minee  
cavab oyk`anan:

– Hi`rmətikana yizda ek`na  
adamiy. Yiğin kağız qətqiyn.

Zas vuzeedin bağ-bağče  
ıkkAN deş. Zaara xaaqa qora.  
Kağız g`ixelen.

Çoban dayiy G`alalecar  
ıxha, mana nyaqacar hark`in  
deş. Kağız otk`unni sa sə`ətile  
Çoban xaaqaa qaraylena. Mina  
şadiyxha eyhen:

– Zas vuzeedin torpağbı  
kara ıkkAN deş. Dehe zi  
nyaqacar ġu g`aykkas  
deş. Manbı mühübbatıka,  
hi`rmətika gudmuş vooxhi  
giviyğalanbı.





Əziz Mirzoyev (dek)

Raşid Mirzoyev (coç)



Leyla Abdullayeva (yiçü)

X. Almaz



Мечети

